

Bakıda Qalina Dmitrukun kuklalar sərgisi açılıb



Mayın 13-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzindəki "Kukla" Art-qalereyasında tanınmış usta Qalina Dmitrukun "Gecə nağılları" sərgisi açılıb. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

AZƏRTAC xəbər verir ki, Art-qalereyanın direktoru

Lalə Kazımova tədbiri açaraq deyib ki, Qalina Dmitruk gənc istedadlı ustadır. Onun kuklları bütün dünyada nümayiş olunur. Q.Dmitruk bu sənətin tanınan nümayəndələrindən biridir. Lalə Kazımova deyib: "Biz Qalina ilə çoxdankı dostuq, mən onun işlərinə heyranam. O, işinin ustası olan insandır".

Qalina Dmitruk tədbirə toplaşanlara öz minnətdarlı-

ğını bildirib. Vurğulayıb ki, həmişə öz əsərlərini Bakıda nümayiş etdirmək arzusunda olub və bu sərgiyə uzun müddət hazırlaşılıb. Q.Dmitruk deyib: "Bakı mənim sevimli şəhərimdir, onun gözəlliyi və qonaqpərvərliyi qəlbimi fəth edib. Ekspozisiyaya 9 kukla daxil edilib, onların hər biri özünə görə gözəldir. Kukla düzəltmə həyatımın mənasıdır. Əminəm ki, onlara biganə qalmayacaqsınız".

Xatırladaq ki, Qalina Dmitrukun əsərləri Rusiya, Ukrayna, Almaniya və digər ölkələrdə keçirilən bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Azərbaycan paytaxtında ilk fərdi sərgisi üçün o, "Gecə nağılları" layihəsini hazırlayıb. Bir il ərzində Q.Dmitruk Azərbaycan qadınlarının gözəllik və lətafətini əks etdirən kukllar yaradıb. "Dəniz", "Əminə", "Məryəm", "Bella", "Sara", "Aylin", "Sevil", "Kamilla" və "Liya" seyrçiləri heyran edib.

Sərgi mayın 17-dək davam edəcək.